

UOT 82

## QAZİ BÜRHANƏDDİN YARADICILIĞININ TƏSƏVVÜFİ İDEYA QAYNAQLARI VƏ İMADƏDDİN NƏSİMİ YARADICILIĞINA TƏSİRİ

S.E.ƏLİYEVA

*AMEA Nizami Gəncəvi adlına Ədəbiyyat İnstitutu*

*selteneta@gmail.com*

*Qazi Bürhanəddin yaradıcılığı özündən sonra bir çox şairlərin, o cümlədən də Nəsimi yaradıcılığına güclü təsir göstərmişdir. Məqalədə Qazi Bürhanəddin və İmadəddin Nəsimi yaradıcılığını əlaqələndirən xüsusiyyətlər araşdırmağa cəlb olunmuşdur. İlk növbədə, bu təsirin səbəbləri araşdırmağa cəlb edilir. Məlum olur ki, bu şairlərin eyni əsrlərdə, eyni ərazidə və eyni mühitdə yaşaması onlar arasında bağların, bənzərliklərin meydana çıxmasına səbəb olmuşdur. Sonra Qazi və Nəsimi yaradıcılığını bağlayan vəsítəldən daha çox mövzu və ideya qaynaqları üzərində dayanılır. Tədqiqat nəticəsində aydınlaşır ki, hər iki şairin mövzu və ideya qaynaqları, əsasən, eynidir. Belə ki, onların yaşadıqları Anadolu ərazisi XIV əsrədə bir təsəvvüf ocağı kimi özünü göstərirdi. Hər iki şairin yaradıcılığında ilkin olaraq təsəvvüfi ideyaların əksi bunu sübut edir. Və Qazinin də bu baxımdan təsiri sözstizdir. Məqalədə eyni zamanda sənətkarların yaradıcılığı arasında müqayisələr aparılır, beylərdən nümunələr gətirilərək oxşarlıqlar və Qazinin Nəsimiyyə təsiri aşkarla çıxarılır.*

**Açar sözlər:** Qazi Bürhanəddin, Nəsimi, Divan ədəbiyyatı, təsəvvüf, eşq fəlsəfəsi, vəhdəti vücud, qaynaq

Kökləri şifahi xalq ədəbiyyatı, yazılı türk ədəbiyyatı və eləcə də dini-təsəvvüfi ideyalara söykənən və onların üzərində boy atıb ucalan Q. Bürhanəddin yaradıcılığı zamanında və eləcə də özündən sonra bir çox şairlərin yaradıcılığına təkan vermiş, onlarla gözəl əsərlərin yaranmasında mühüm rol oynamışdır. Ana dilində yazıb yaratmağa böyük üstünlük verən XIII-XIV əsr şairləri üçün Qazi yaradıcılığı açılan yeni bir çığır, yeni bir yol idi. Və heç də təsadüfi deyil ki, türk ədəbiyyatında Baqi, fəlsəfi şeirin banisi İ. Nəsimi, daha sonra Ə. Hidayət, M. Füzuli, M. P. Vaqif və başqa bu kimi şairləri öz sehri ilə ovsunlayan Qazi şeirinin şüası onların yaradıcılığına müxtəlif şəkildə: həm forma əlamətləri, həm mövzu və ideyası ilə, həm də dil və üslubu, sənətkarlıq xüsusiyyətləri ilə sirayət etmişdir.

Ədəbiyyatşunas alimlərdən Ə.Səfərli (16, 321), İ.Hikmət (7, 152), R.Azadə (15, 401), M.Quluzadə (10, 27), B.Həsənli (6), A.Paşalı (6, 198-199) və b. Qazinin bu şairlərin yaradıcılığına təsirini birmənalı olaraq qeyd etmiş, öz fikir və mülahizələrini söyləmişlər. Bununla belə ədəbiyyatşunaslıqda mövzu müstəqil

olaraq araştırılmamışdır.

Qazi Bürhanəddin yaradıcılığının izlərinə ilk növbədə könül oxşayan, dərin mənali, gözəl əsərləri ilə bu gün də yaşayın fəlsəfi şeirin banisi İ.Nəsimi yaradıcılığında daha çox rast gəlirik. “Qazi Bürhanəddin və tuyuqları”ndan bəhs edərkən Qazinin Nəsimiyə təsirinə toxunan tədqiqatçı alim B.Həsənlinin fikirləri maraq doğurur. Nəsiminin “Məndə siğar iki cahan” ifadəsinə toxunan müəllif göstərir ki, “Klassik ədəbiyyatımızda “iki cahan” ifadəsi İ.Nəsimiyə qədər də geniş işlədilmişdir. Xüsusən, Qazi Bürhanəddin öz tuyuqlarında lirik qəhrəmanın mənəvi mövqeyini, daxili aləmini təsvir edərkən “iki cahan” ifadəsinə müraciət etmişdir” (6,3). Nəsimi və Qazi əlaqəsi ilə əlaqədar f.e.d., professor Sevil Mehdiyevanın dilçilik yönündə apardığı “Azərbaycan ədəbi dili tarixində üslubi varislik (sələflər və xələflər: Qazi və Nəsimi)” adlı bir araşdırması da şairlərin dil baxımından ortaq yollarının meydana çıxmásında mühüm rol oynayır. Qeyd edək ki, məqalədə həm Q.Bürhanəddin, həm də İ.Nəsimi yaradıcılığında eyni rədifi “Gerçəkmi” qəzəli müqayisəli şəkildə araşdırımıaya cəlb edilmişdir. Müəllif bu qəzəlləri müqayisə edərkən öz qənaətini “Nəsimi sanki bu qəzəllə tanış imiş və sələfinin ritorik sualını təsdiqləyir” (12, 211) formasında ifadə edir. Professor S.Mehdiyevanın da qeyd etdiyi kimi bu qəzəl sanki Qazi Bürhanəddinin bədii sual əsasında qurulan qəzəlinə bir cavabdır, onu təsdiq edir. Hər iki qəzəl, demək olar ki, daha çox xalq dilindən istifadə baxımından araşdırılır, şeirin dil üslub xüsusiyyətlərinə nəzər yetirilir. Eyni zamanda az da olsa, ümumilikdə Qazi dilində işlədilən ifadələrə, təşbehlərə nəzər salınır, onların Nəsimi dilində necə işlədilməsinə diqqət edilir. Bir çox ifadələrin, daha konkret desək, “ayağın tozu”, saçın qaranqusu” kimi ifadələrin məhz ilk dəfə Qazidə işlənməsi, sonra Nəsimi qəzəllərində istifadə olunması araştırma nəticəsində aşkarca çıxarılır.

Lakin müqayisələr etdikcə, daha dərin qatlara endikcə bizə aydın oldu ki, bu iki şairin yaradıcılıqları arasındaki bağlar yuxarıda göstərilənlərə bitmir. Və bu bizim yəqin etdiyimizdən də çoxdur. Məhz bu səbəbdən də bu sahədə araşdırma mizi geniş şəkildə davam etdirdik. Bəs buna səbəb nə idi? Nə üçün Qazi yaradıcılığı ilə Nəsimi yaradıcılığı arasında bu qədər oxşarlıqlar var? İlk öncə Nəsimi və Qazini birləşdirən səbəblərdən biri kimi müəyyən bir vaxtda onların eyni ərazidə yaşımasını göstərmək olar. Bildiyimiz kimi F.Nəiminin edamından sonra onun ardıcılları, o cümlədən də Nəsimi təqiblərdən qurtarmaq üçün Azərbaycanı tərk etmiş və bir müddət Türkiyə - Anadolu ərazisində yaşamışdır. Şübhəsiz ki, Anadolu mühiti ilə sıx bağlanan Nəsimi yaradıcılığı nüfuz qazandığı kimi, Anadolu mühiti, mədəniyyəti də şairin yaradıcılığına öz təsirini göstərmişdir. Qazi Bürhanəddin yaradıcılığı da bu mədəniyyətin - burada yaranan anadilli Azərbaycan ədəbiyyatının bir parçası idi. Və bu baxımdan da Nəsimi yaradıcılığına təsirsiz ötüşməmişdir. Digər bir səbəb isə onların eyni əsrдə yaşaması, eləcə də XIV əsrдə artıq Anadoluda yaranıb formallaşan sufi mühitinin də təsirləri az deyildi. Bütün bu səbəblər isə nəticədə iki şair arasında bir sıra oxşarlıqların, bənzərliklərin yaranmasına səbəb olmuşdur.

Bildiyimiz kimi, türk şeiri olan tuyuğu ilk dəfə Divan ədəbiyyatına məhz Q.

Bürhanəddin gətirmiştir. Və bu sonrakılar üçün bir başlangıç idi. Necə ki Xətayı heca vəznini yazılı ədəbiyyata gətirdi və sonralar bu ənənə davam etdirildi. Qazi Bürhanəddin yaradıcılığında isə tuyuqlar ilkin formasında özünü göstərir. İ Nəsimi isə Qazidən sonra tuyuq janından istifadə edərək onu öz istedad və məharəti ilə daha da təkmilləşdirmiş və daha mükəmməl formada təqdim etmişdir.

Ənənələrin əzx olunmasından bəhs edərkən mövzu və ideya bağlılığını da diqqətdən qaçırmır olmaz və bu hətta ön planda dayanır. Bu baxımdan Qazi və Nəsimi yaradıcılığında da ortaq nöqtələr və daha doğrusu, ortaq mövzu və eləcə də mövzu və ideya qaynaqları diqqəti cəlb edir və bənzərliyin yaranmasında mühüm rol oynayır. Xüsusilə, bu yönə “Quran” motivlərində eyni şəkildə istifadə, təsəvvüfi ideyaların eyni məqsədlə təbliği və şeirlərində əks olunması daha çox nəzərə çarpir.

Qazi qəzəllərində bir çox dini, əfsanəvi və mifoloji adlara geniş şəkildə müraciət olunmuşdur. Hz. Adəm, Hz. İbrahim, Hz. Yusif, Hz. Məhəmməd, Hz. Musa peyğəmbərlə bağlı hadisələr daha çox mövzu obyektinə çevrilmiş, simvollaşdırılmış obraz kimi verilmişdir. Şairin qəzəllərində tez-tez rast gəldiyimiz, rəğbətlə adının çəkilməsinə şahid olduğumuz şəxsiyyətlərdən biri də Həllac Hüseyn ibn Mənsurdur. Hələ Nəsimidən əvvəl Qazi qəzəllərində Həllac Mənsura böyük hörmət və məhəbbətlə qarşılaşırıq. Sonrakı məqamda artıq Nəsimi qəzəllərində bir poetik obraz kimi çıxış etdiyinin şahidi oluruq. Beləliklə, həm Nəsimi, həm də Qazi qəzəllərində Həllac Mənsurun adına dönə-dönə rast gəlmeyimiz və bu şəxsiyyətə eyni münasibət Qazi və Nəsimi sənətini yaxınlaşdırıran cəhətlərdən, ortaq nöqtələrdəndir. Bəs Həllac Mənsur kim idi və XIII-XIV əsr şairlərinin ona rəğbətinin səbəbləri nədə idi?

Ümumiyyətlə, “Həllac Mənsur bütün Yaxın Şərq ədəbiyyatında əslər boyu mərdlik, rəşadət, qorxmazlıq və fədakarlıq timsali kimi məşhur olmuş, şairlərin və aşıqların dərin məhəbbətini qazanmışdır. Nəsimi də gənc yaşlarından bu şairi ürəkdən sevmiş, onu əfsanəvi bir qəhrəman, həqiqət aşığı, mərd və cəsur bir insan kimi öz şeirlərində böyük ehtiramlı tərənnüm etmişdir” (11, 18). M.Quluzadənin Nəismi yaradıcılığından bəhs edərkən dediyi bu fikirlər, yuxarıda da bildirdiyimiz kimi, eynilə ilk əvvəl Qazi yaradıcılığında özünə yer etmişdir. Nəsiminin fikirlərinə görə o şəxs Mənsurdur ki, o ilahi eşqi yolunda Həllac Mənsur kimi canını fəda etmiş və dar ağacından asılmışdır. Aşağıdakı beytlərdə Həllac Mənsura Nəsiminin qibə etdiyi qabarıl şəkildə özünü bürüzə verir, eyni zamanda da Həllacın məhz “ənəlhəq” kəlməsinə görə edam olunduğu işarə edilir:

Gər ənəlhəq söyləsəm, dara asılsam nə qəm,

Bunca Mənsurun asılmış başı bər-dar üstə gör (8, 291).

Qazi qəzəllərində də eyni fikrin ifadəsi diqqəti bu şairlərin ortaq yönələrdən biri kimi bu məsələyə yönəldir.

Tolaşdım zülfünə dün gecə dedüm,

Necə Mənsura sən bərdar olasan (4, 76).

Beləliklə də, həm Qazi, həm də Nəsimi yaradıcılığında təsəvvüfi ideyaların carçası olan Həllac Mənsura biganə yanaşılmadığının, ona dərin hörmət və rəğ-

bətin eks olunduğunun şahidi oluruq.

Təsəvvüfi simvol və rəmzlər klassik şairlərin yaradıcılığında mühüm mövqeyə malikdir. XIV əsr şairləri olan Qazi və Nəsimi yaradıcılığında rast gəldiyimiz bu rəmzlərin çoxluğu bu dövr üçün təbii bir hal idi. Bu isə bir çox klassik şairlər kimi Qazi və Nəsimi qəzəlləri arasında ortaq bir mənbənin yaranmasını şərtləndirirdi. Lakin bu simvollardan eyni məqsədlə istifadə onların yaradıcılıq yollarını birləşdirən vasitə kimi diqqəti cəlb edirdi. Çünkü Qazi qəzəllərində işlədilən bir çox təsəvvüfi simvolların Nəsimi yaradıcılığında da mükəmməl şəkildə və eyni üslubi məqsədlə nəzmə çəkildiyinin şahidi oluruq. Bu mövqedən yanaşdıqda zülf, küfr və iman, eşq dənizi, qabi-qövseyən və s. çox müraciət edilən simvollar kimi diqqəti cəlb edir.

Məlumdur ki, Yaradan klassik şairlərin yaradıcılığında bir sıra adlarla yad edilmişdir. “Allahi onun adı və atributları vasitəsilə dərk etmək mümkündür. Əsli “Quran”a bağlı olan və Allahın camal sıfətlərini bildirən adların metaforik ifadə olunması orta əsrlərin poetik üslubunda mühüm yer tutur” (1,187). Qazi və Nəsimi qəzəlləri də fərqlənmir. Bu baxımdan Yaradanın bu şairlərin yaradıcılığında bir sıra adlarla yanaşı “nəqqas” adlandırılması ilə də qarşılaşırıq.

“Nəqs” və “nəqqas” klassik ədəbiyyatda rəmzi anlam daşıyır. Belə ki, nəqs dedikdə “əzəldən əbədə kimi zaman çərçivəsində yaranan, xəlq olunan bütün varlıq aləmi” nəzərdə tutulur. (5, 140) “Xalıq isə nəqqas və müsəvvir kimi təsəvvür edilir”(5, 140). Və metaforik obraz kimi diqqəti cəlb edir. Yəni bütün kainatın yaradıcısı, aləmləri yoxdan var edən Allah nəqqas adlandırılır və beləliklə də, ədəbiyyatda “nəqqas” və “nəqs” dedikdə Yaradan və yaradılan nəzərdə tutulur. Allahın nəqqas kimi anılmasına da ilk əvvəl Qazi, daha sonrakı mərhələdə Nəsimi qəzəlləri diqqəti cəlb edir. Aləmləri yaradan, yoxdan var edən Allah ən gözəl nəqqas kimi qeyd edilmişdir.

Nəsimi:

Ey camalın əṛsi ṛehman qabi-qövseyən qaşınız,  
Nəqṣi ma əhva yazibdir hüsнünə nəqqasıımız (8, 69).  
Nəqqası nəqs içində hüsнündə gördü zahir,  
Güzgüsünün üzündən hər kəs gedirdi pası (8, 83).

Bu bir sirdir ki, Yaradan yaratlığının - insanın üzündə adını həkk etmiş, daha doğrusu, gizləmişdir. “Güzgű” insanın qəlbi mənasındadır. Bunu isə hər kəs bilə bilməz. Beləliklə də, belə gözəllikləri Yaradanın məcazi anlamda görünməməsi, yalnız yaratçılarında eks olunması fikrinə toxunulur. Dolayı yolla Allahın hər yerdə təcəllisi fikri irəli sürürlür. Digər beyt isə sanki birinci beytdə olan fikirləri davam etdirir.

Surətin nəqşində hər kim görmədi nəqqasını,  
Vahibi-surət anun gözsüz yaratmış başını (4, 45).

Və əgər aləmləri yaradani onun yaratlığında məcazi anlamda kimsə görüb, əlbəttə ki, bəsirət gözü ilə duya bilmədisə, o, həqiqətən, kordur, yəni bəsirət gözü açılmamışdır. Və demək ki, Yaradan onun bəsirət gözünün açılmasını istəməmişdir. Qazi “Divan”ında isə həmin fikrin tamamilə eks mənada ifadə olun-

duğunun şahidi oluruq. Lakin məqsəd və məram eynidir. Belə ki, Qazi qəzəlində deyilir ki, mən bu surəti görəndən, yəni bəsirət gözüm açılandan ondan başqa bir şey görmərəm, mənim günüm bu surətin yaradıcısı bir olan Allaha ibadətdə keçir.

Qazi:

Qulluğu nəqş eyləmişəm dildə hüsnün görəli,  
Necə kim ömrüm var isə surətin nəqqasına (4), 56).

Və bütün bunları kimsə görsə mümkün deyil ki, Allaha canını fəda verməsin.

Kim bir göz ilə nəqsi-cəmalünə baxarsa,  
Yüz göz ilə canın verə nəqqasa gərəkdir (4, 300).

Eləcə də şairin digər beytlərində də eyni fikir təkrar edilmişdir.

Necə qul olmayam ki sənə nəqqası-əzəl,  
Güldə şol ənbər ilə bir xəti reyhan yazmış (4, 338).

Klassik ədəbiyyatın əsasında duran və qəzəllərin mövzuca, demək olar ki, ana xəttini təşkil edən eşq fəlsəfəsi Qazi qəzəllərində özünəməxsus xüsusiyyətləri ilə diqqəti cəlb edir. “Eşq sənətkarın poetik dünyası üçün bir ilham mənbəyi, mövzu, məzmun, ideya və sənətkarlığa əhəmiyyətli dərəcədə təsir göstərən bir təlatüm qaynağıdır”(2, 118). Təsadüfi deyildir ki, Qazi və Nəsiminin “Eşq” rədifi qəzəllərində də eşqin ucalığı, insanı mənəvi kamilliyə yüksəltməsi kimi fikirlər dönə-dönə vurğulanmışdır. Hər şeydən əvvəl deyə bilərik ki, orta əsr poeziyasında eşq dedikdə daha çox və ilk anlamda ilahi eşq nəzərdə tutulur. Elə Qazi və Nəsimi qəzəllərini mövzu baxımından yaxınlaşdırıran cəhətlərdən biri də ilahi eşqin tərənnümüdür ki, bu şairlərin yaradıcılığında ilahi mahiyyət daşıyan eşqin tərənnümünə geniş yer verilmişdir. Təsəvvüfi ədəbiyyatda eşq Allaha gedən yoldur. Bu yoluñ yolcusunun sonu Tanrıya qovuşmaqdır. İnsanın öz əslinə qayıtmaq istəyidir. Bu isə ilahi eşqdir. Eşqin yolları sırlı bir aləm kimi sehrli və cəlbedicidir. Eşqi yolunda canını fəda edən isə əsl aşiqdir. Yarına qovuşmağa layiqdir.

Qazi:

Könül eşqin ilə can əzəldən,  
Xəmür etmişdürü eşqi əzəldən (4, 133).

Nəsimi:

Könlümə eşqünü cün əzəldən qismət qıldı həq,  
Ta əbəd eşqindən özgə nəsnə, zinhar isdəməz (8, 64).

Təsəvvüfi ədəbiyyatda Allah bir nur, insan isə onun bir zərrəsi kim rəmzləşdirilir. O, Allahdan – öz əslindən ayrılib yer üzünə gəlir. Elə o gündən də ayrıldığı yerə, məkana qayıtmaq istəyir. Geri dönüş üçün isə müəyyən şərtlər vardır ki, onlara da hər kəs əməl edə bilmir. Bu yolda insan mübarizə aparır. Bu mübarizənin dərəcəsi isə artıq onun eşqinin səviyyəsini müəyyən edir, onun göstəricisinə çevirilir. İnsan bu yolda nə qədər çox əzab çəkərsə, nə qədər çox bəla görərsə, əslinə o qədər tez qovuşar. Və belə nəticəyə gəlirik ki, insan nə qədər bəlalara düşər olarsa, Allaha bir o qədər də yaxın olar. Beləliklə, bu eşq insanı Allaha qovuşdurən bir yol kimi rəmzi məna daşıyır. Eyni zamanda hər şeyin kökündə eşqin dayandığına işarə olunur. Yuxarıdakı beytlərdə də məhz bu

məsələyə eşqin hələ dünyaya gəlməmişdən öncə insanın mayasına Allah tərəfindən qatılmasına və hər şeyin ibtidasında eşqin dayandığna işarə vardır.

Qazi qəzəllərində eşqin sonu Allaha qovuşmaqdır. Yəni vəhdəti-vücud fəlsəfəsidir. Aşiq bu eşqdən usanmazsa, bu eşqin sonunda o, məşuquna qovuşar. Lakin bu yolda iztirablar, əziyyətlər çəkmək şörtdir. İztirab, əziyyət dedikdə isə burada bu dünyadan, dünya ləzzətlərindən imtina, bu dünyadan tamamilə təcrid olunma - bir sözlə, nəfsin buxovlarınıdan yaxa qurtarmalı olduğu nəzərdə tutulur. Aşağıdakı beytlərdə də bu fikir vurgulanır. Haqq aşiqinin canından keçməsi isə onun ruhən məstliyidir.

Qazi:

Yar oldur ki yar yoluna verə canını,  
Bu sözə rast demyənə sinə deyələr (4, 267).

Nəsimi:

Aşıq bəla yolunda gərək kim həmail ola,  
Məşuqədən ana nə gəlirsə qəbul ola (8, 16).  
Gər xəlil olmaq dilərsən yar ilə gerçəkliyin,  
Dilbərin yolunda əvvəl şərt budur ki, yanasan (8,165).

Yalnız bundan sonra yarına qovuşmaq olar.

Həm də aşiq öz sevgisinin qarşılığını ummamalı, bu eşqin qarşlığını gözləməməlidir. Çünkü bu eşqin son yolçuluğu, elə ən böyük mükafat, əslinə qovuşma, vəhdəti-vücuddur. Yox, əgər kimsə bu yolda umacağı varsa, onda həm Qazi, həm də Nəsimiyə görə onun əməlləri faydasız və boşdur.

Aşıqin həzzi gərək tabe ola məşuquna,  
Nəfsi içün bəhrə diləyən kişi bibəhrədir. (4, 201).

Nəsimi:

Can ilə həm cahani tərh etməyən bu yolda,  
Dünyəvi axırətdə bielmi biəməldir (8, 220).

Bu yolda insanın birinci keçəcəyi isə onun canıdır.

Qazi:

Nigar yoluna can tərk qılmaq ərlikdir,  
Can oynamax tonı bənim boynuma tərlikdir (4 377).

Nəsimi:

Canını tərk eylə kim bu yolda canan bulasan,  
Kim ki can versi bu yolda bu ol cananəyi (8, 91).

Yalnız bundan sonra, yəni bu dünyani ruhən tərk edərsə, dünya nemtlərini, bu dünyadan cahi-cəlalını görməzsə və yalnız Məşuqunu düşünərsə, o zaman Aşıq Məşuquna qovuşmuş olur ki, bu da, qeyd etdiyimiz kimi, ən son mərhələ -insanın ariflik məqamıdır. Və bu zaman

Bən sana iricəgəz qayib oluram bəndən,  
Qayib olmazsam hazır dəgiləm axır (4, 144).

- deyir Qazi Bürhanəddin.

Beləliklə də, Haqq aşiqinin Tanrıya qovuşması artıq son mərhələdir. “Tanrı aşiqi kamal mərhələsinə yüksəldikdə onun üçün mən və sən qalmır, vüsal da,

hicran da bir olur” (13, 58). Bu isə ruhun ölməzliyi, başqa sözlə desək, vəhdət anlayışıdır ki, bu mövzu da Qazi və Nəsimi qəzəllərinin əsas mövzularındandır.

Bələliklə də, təsəvvüfdə ikilik, aşiq və məşuqun eyniliyi, vəhdəti-vücud Qazi və Nəsimi qəzəllərinin ortaq mövzularındandır.

Qazi:

Bəndəsin sən bəndəyim bən tauna,  
Bəndəyim bən necə ki sən bəndəsin (4, 100).

Nəsimi:

Səndən bəni kimdir ayıran, sən,  
Zahirdə və batinimdə sənsin.  
Həq vahidü la şəruki ləhdür,  
Sənlük aradan götür ki mənsən (8, 164).

Göstərilir ki, əslində aşiq də, məşuq da eynidir. İnsan fənaya uğrayanda bu aydınlaşır. Məlum olur ki, onlar eyni varlıqlardır. Yəni “əgər bəşəri həvəslər tamamilə atılırsa, insan öz varlığında Haqq nurundan başqa hər şeyi unudursa, yalnız pak əxlaqi-mənəvi dəyərləri qəbul edib nəfsi həyatla və natamam əxlaqi-mənəvi düşüncə ilə əlaqəni kəsirsə, fənaya uğrayır” (3, 31).

Qazi:

Məşuq ilə aşiq bir olur eşq odi ilə,  
Madih dəxi bəs həm yenə məmduh dəgilmi (4, 529)

Nəsimi:

Məşuq ilə aşiq oldu vahid,  
Qafvəl qələm oldu qissə kutab (8, 302).

“Təsəvvüfcülərə görə bütün masiva haqq zatının təcəllisi olduğundan varlıqda hansı səmtə baxsanız, Allahı görərsiniz, kainatdakı hər bir cisim və mövcudluqda Haqqın nişanəsi və zühuru vardır” (3, 29). Aşağıdakı beytlərdə məhz bu fikrin ifadəsinin şahidi oluruq.

Qazi:

Xancarı baxarsam sənəma səni görürəm,  
Billah, di axı bu düşə təbir nədir (4, 351).

Nəsimi:

Hər nəyə kim baxırsən onda sən Allahı gör,  
Qəncərü kim əzm qilsən sūmmə vəchullahi gör (9, 140)

Belə şəxslər üçün isə artıq bu dünya puçdur, fanidir. Qəlbində ilahi sevgi olan insan gərək bu dünyadan nazi-nemətlərinə aldanmasın. Bütün bunların ötəri, müvəqqəti olduğunu bilsin. Elə mömənlərə görə də bu dünya fanidir. Çünkü bu dünyada heç kim sona qədər yaşamır. Bu dünyada olan nə varsa, aldadıcıdır. Nəfsin insan üçün qurduğu bir tordur. Bu səbəbdən də Qazi qəzəllərində dünyanın faniliyi ilə bağlı rast gəldiyimiz fikirlər Nəsimi yaradıcılığında da açıq şəkildə verilmişdir. Yəni hər iki şair dünyanın fannılıyi, müvəqqətililiyi fikrindədir.

Qazi:

Dünya çü qəlpdürü ana uymasa yürək,  
Kim nəfsinə uyar isə nəqdi züyufadur (4, 288).

Nəsimi:

Dünya duracaq yer deyil ey can səfər eylə,  
Aldanma anun alına, andan həzər eylə (8, 42).

Burada qeyd etmək istərdik ki, Qazi də, Nəsimi də təkcə dünyanın faniliyi fikrini söyləməklə qalmır, öz nəzəriyyələrini sübutlarla, təcrübələrlə verməyə çalışırlar ki, bu da bənzər beytlərin meydana gəlməsinə səbəb olur. Beytlərə diqqət edək:

Qazi:

Bu dəmün xaqanı sənsin iç ayax,  
Qanı qeysər, qanı Kəsravü Qubad (4, 380).

Nəsimi:

Mülk ilə mal, ey məlik, kimsəyə qalmadı (8, 47).

Məlumdur ki, Süleyman peyğəmbər dövlətli imiş. Onun var-dövləti də dil-lərdə dastan idi. Lakinn nəticədə o da bu dünyadan heç nə aparmadan köcdü. Beləliklə də, əsrlərdən bəri göldikcə ən qüdrətli şahların belə bu dünyadan heç nə apara bilmədən bu dünyani tərk etmələri fikri vurgulanmışdır.

Qazi və Nəsimi yaradıcılığının bu cür müqayisəli şəkildə araşdırılmasının nəticəsində deyə bilərik ki, onların mövzu qaynaqları eyni olduğu üçün yaradıcılıqlarında da müəyyən bənzərliklər meydana çıxmışdır. Lakin Nəsiminin ideyaca Qazi yaradıcılığından faydalandığı, bəhrələndiyi də şübhəsizdir ki, bunu da verdiyimiz nümunələr bir daha ortaya qoyur.

### ƏDƏBİYYAT

1. Allahverdiyeva Z. Klassik Azərbaycan ədəbiyyatına dair tədqiqlər, I kitab, Bakı: Elm və Təhsil, 2017, 390 s.
2. Babayev Y. XIII-XIV əsrlər anadilli lirik şeirimizin inkişaf yolu, Bakı: Elm və Təhsil, 2009, 256 s.
3. Babayev Y. Təriqət ədəbiyyatı: sufizm hürufizm. Bakı: Nurlan, 2007, 128 s.
4. Bürhanəddin Q. Divan (Tərtibçi və öz sözün müəllifi Ə. Səfərli). Bakı: Öndər, 2005, 728 s.
5. Göyüşov N. Təsəvvüf anlamları və dərvişlik rəmzləri (yiğcam enssiklopedik açıqlamalar), Bakı: "Tural-Ə" Nəşriyyat Poliqrafiya Mərkəzi, 2001, 241s.
6. Həsənli B. "Azərbaycan müəllimi", 27 yanvar-2 fevral 2000.
7. Hikmət İsmayıł. Azərbaycan ədəbiyyatı tarixi. I cild, Bakı: Azərnəşr, 1928, 291 s.
8. İmadəddin N Seçilmiş əsərləri. İki cild. I cild. Bakı: Lider, 2004, 336 s.
9. İmadəddin N. Seçilmiş əsərləri. İki cild. II cild. Bakı: Lider, 2004, 376 s.
10. Quluzadə M. Füzulinin lirikası. Bakı, 1965, 474 s.
11. Quluzadə M. Büyük ideallar şairi. Bakı: Gənclik, 1973, 109 s.
12. Mehdiyeva S. "Azərbaycan ədəbi dili tarixində üslubi varişlik (sələflər və xələflər: Qazi və Nəsimi). AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Nəsimi-600 "Ey Nəsimi, cahani tutdu sözün..." mövzusunda AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, professor R. Azadənin xatirəsinə ithaf olunmuş III beynəlxalq elmi konfransın materialları. Bakı, 2017.
13. Məmmədli N. Füzulinin Leyli və Məcnun əsərində təsəvvüf və onun bədii ifadə sistemi. Bakı: Elm və təhsil, 2011, 184 s.
14. Paşalı A. Əfsəhəddin Hidayət və "Divan"ı (tekstoloji-filoloji tədqiqat və mətn). Bakı: Nurlan, 2011, 440 s.
15. Rüstəmova A. Mənəvi dünənimiz bu günün işığında. Bakı: Elm, 2011, 596 s.
16. Səfərli Ə., Yusifli X. Azərbaycan ədəbiyyatı tarixi (qədim və orta əsrlər). Bakı: Ozan, 2008, 696 s.

# **СУФИСТСКИЕ ИДЕЙНЫЕ ИСТОЧНИКИ ТВОРЧЕСТВА ГАЗИ БУРХАНАДДИНА И ИХ ВЛИЯНИЕ НА ТВОРЧЕСТВО ИМАДЕДДИНА НАСИМИ**

**С.Е.АЛИЕВА**

## **РЕЗЮМЕ**

Творчество поэта XIV века Гази Бурханаддина оказало сильное воздействие на творчество многих последующих поэтов и в том числе Насими. В статье к исследованию привлечены особенности, связующие творчество Гази Бурханаддина и Имадеддина Насими. Автор, в первую очередь, исследует причины этого воздействия, сходства. Выявляется, что причиной появления связей, сходств в творчестве этих поэтов стало то, что они оба в одном и том же веке, на одной и той же территории и в одинаковой среде. Затем автор из средств, связующих творчество Гази и Насими, в большей мере останавливается на тематических и идеальных источниках и в результате исследования приходит к выводу, что они, в основном, одинаковы у обоих поэтов. Так, территория их проживания Анатолия в XIV веке являлась очагом суфизма. Отражение суфистских идей в творчестве обоих поэтов служит подтверждением тому. И влияние Гази с этой точки зрения безусловно. В статье также проводится сравнительный анализ творчества обоих мастеров слова, выявляются сходства и влияние, Гази на Насими с приведением примеров из байтов.

**Ключевые слова:** Гази Бурханаддин, Насими, литература Дивана, суфизм, любовная философия, единство тела, источник.

## **MYSTIC IDEA SOURCES IN GAZI BURHANADDIN'S CREATIVITY AND INFLUENCE TO CREATIVITY OF IMADADDIN NASIMI**

**S.E.ALİYEVA**

## **SUMMARY**

The creativity of poet Gazi Burhanaddin (XIV century) strongly influenced many poets, including Nasimi. The article deals with the features that link the creativity of Gazi Burhanaddin and Imamaddin Nasimi. First the author involves the causes and effects of similarity to the investigation. It is clearer that the existence of these poets in the same era, territory and environment caused the appearance of ties and similarities between them. Then the author focuses on more sources and ideas than the means associating Gazi and Nasimi's creativity. Thus, Anatolian territory, where they lived, was indicated as a hotbed of mysticism in XIV century. Reflection of mysticism ideas in the creativity of both poets proves it again. From this point of view, Gazi's influence is crucial in this regard. The article also compares the creativity of both artists, as well as similarities and Gazi's influence to Nasimi creativity are also revealed by the examples given from couplets.

**Keywords:** Gazi Brhanaddin, Nasimi, Divan literature, myticism, love philosophy, unity of existence, source